

# Azərbaycanın nümunəvi evsahibliyi



**"İT-nin inkişaf etdirilməsi ilə bu sahədə biznesə töhfə vermək isteyirik"**



**"Özbəkistan informasiya texnologiyalarının (IT) inkişaf etdirilməsi ilə bu sahədə biznesin inkişafına töhfə vermək istiyor".**

"Report" xəbor verir ki, bunu Özbəkistannın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov COP29 çərçivəsində təşkil olunmuş Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə yüksəkseviyeli "deyirmi masa"da bildirib. O vurğulayıb ki, ölkəsində dövlət xidmətlərinin 80 faizdən çoxu onlayn rejimində göstərir.

"Biz çalısqıq ki, ölkəmizi IT mərkəzinə çevirək, IT şirkətləri gəlib öz bizneslərini inkişaf etdirə bilsin. Özbəkistanda insanlar bir ofisdə digərini qazmaqə məcbur deyil. Həmçinin sənii intellektün imkanlarını artan tələbatı nozoraalarlaq səudiyyəli tərefdəşlərimizlə birlikdə tam karbonsuz məlumat mərkəzinin yaradılmasına töşəbbüs göstəririk", - deyə nazir qeyd edib.

**"Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur"**



**"COP29 çərçivəsində təqdim olunacaq Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur".**

"Report" xəbor verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Doreen Bogdan-Martin COP29 çərçivəsində təşkil olunmuş Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə yüksəkseviyeli "deyirmi masa"da bildirib.

O qeyd edib ki, üzbək dövlətlər rəqəmsal transformasiya və davamlılığın birlikdə getməli yol olduğunu anlırlırlar: "Buna görə də qərara golinib ki, davamlı rəqəmsal transformasiya BTİ-nin iki strateji hədəfindən biri olsun. Texnologiya şirkətləri bərpəolunan enerjinin on böyük alıcıları arasındadır və bozılıcı ar-tıq 100 faiz bərpəolunan elektrik enerjisindən istifadə edirlər. Eyni zamanda BTİ-nin Yaşılşadırıcı Rəqəmsal Şirkətlər Hesabatında göstərildiyi kimi, texnoloji sektorun ətraf mühitə təsiri şəbəkə xidmətləri və məlumatların saxlanmasına qlobal tələbatın artması sə-bəbindən artur".

Bundan başqa, qonaqməsələrinə görə, COP29 Sədrliyi və ev sahibi ölkəsi Azərbaycanın baxış və

dəstəyi Rəqəmsallaşma Günü məmkün edib: "Yaşıl Rəqəmsal Fəaliyyət üçün bu önməli möqam bizi rəqəmsal texnologiyaların ətraf mühitə təsirini azalda biləcəyimiz və azaltmali olduğumuz, iqlim böhranı ilə mübarizədə onların danılmaz potensialından istifadə edəcəyimizdən dair ümumi inancla irəli aparmalıdır. Gəlin COP30-a qədər olan yaşıl rəqəmsal gücümüzü və onuna birləşdə goləcək nəsilər üçün daha davamlı rəqəmsal galəcəyimizi qurmaqə davam edək".

**Tatyana MOLÇAN: "BMT Azərbaycanın ekoloji fəaliyyətlə bağlı səylərini alqışlayır"**



**"BMT Azərbaycanın ekoloji fəaliyyətlə bağlı səylərini alqışlayır".**

Bunu BMT-nin Avropa İqtisadi Komissiyasının müsəlkatibisi Tatyana Molçan COP29 çərçivəsində gündəliyi salmış BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanın Azərbaycanın "Ətraf mühit üzrə fəaliyyətin icmali" (EPR) hesabatının təqdimatında deyib. "Report" xəbor verir ki, onun sözlərinə görə, iqlim deyişikliyi möqsədlərinə nail olunmasında töhfə verən ölkələrin sayının artması biomüxtəlifliyin qorunmasına da rol oynayır:

"Biz davamlı konditəsərəfatının inkişafına kömək etməyə necə nail ola biləcəyimizi görəcəyik. Bununla bərabər, tullantıların idarə olunması mərkəzi yaratmışq və həmçinin hava keyfiyyətinin monitörinqinə böyük diqqət yetiririk. Xüsusilə yüksək qiyomatlındırıymış nüfuslardan biri yaşlı təbii xəstəxanaların yaradılmasıdır".

**Hong-Kong Universitetinin professoru: "Yaşıl enerji" ilə bağlı daha çox infrastrukturaya ehtiyac var"**



**"İqlim deyişikliyinə dair riskləri azalda biləmək üçün ölkələrin ticarət və investisiyaya yanaşmasında daha çox deyişikliyə ehtiyac duyulur".**

Bunu "Report" a açıqlamasında COP29-da iştirak edən Çin'in Honq-Konq Universitetinin professoru Alfred Ho bildirib. Onun sözlərinə görə, COP29 çox mühüm konfransdır: "Burada Honq-Konq Universi-

tetindən 30-a yaxın tələbə də iştirak edir. Davamlı inkişaf, iqlimin maliyyələşdirilməsi haqqında daha çox öyrənmək və iqlim gündəmini inkişaf etdirmək üçün qlobal idarəetmə və cəxərəfli əməkdaşlığı araşdırmaq isteyirik".

A.Ho deyib ki, COP29-da iqlim mövzusu ilə bağlı məsələlərə təkçə hökumətlərin deyil, özel sektorun və maliyyə sektorunun da cəlb edilməsinə ciddi ömən veriləcək: "Vaxtimız tükənir və "yaşıl enerji" ilə bağlı daha çox infrastrukturə ehtiyacımız var. İqlim deyişikliyinə dair riskləri azaldı bilmək, həmçinin potensial risklərə uyğunlaşmaq üçün ölkələrin ticarət və investisiyaya yanaşmasında daha çox deyişikliyə ehtiyac duyulur. Bəlkə də goləcəkdə dəniz səviyyəsi yüksək olacaq, temperatur dəha da artacaq. Buna görə də "yaşıl enerji" ilə bağlı infrastrukturun genişləndirilməsi böyük ehtiyac var. Ümid edirəm ki, COP29-da təkçə müxtəlif ölkələrin rəsmilərini deyil, həm də maliyyə, biznes və təchizat zənciri kimi sahələrin nümayəndələrini bir araya gətirmək imkanı olacaq".

**"Nobel Enerji" tullantı qazlarının emalı ilə karbon emissiyalarını azalda bilər"**



**"Nobel Enerji" şirkəti tullantı qazlarının emalı ilə karbon emissiyalarını əhəmiyyətli dərəcədə azalda bilər".**

COP29 çərçivəsində keçirilən sessiyalarda iştirak edən "Nobel Enerji" şirkətinin texniki məsələlər üzrə rəhbəri Mustafa Şahingöz "Report" a açıqlamasında bildirib ki, şirkət sənaye obyektlərindən çıxan karbon qazı və digər istixana qazlarının azaldılması üçün xüsusi proseslər hayata keçirir: "Tullantı qazlarının toplanması və emal edilməsi texnologiyası sayəsində karbon qazı, hidrogen-sulfid və digər zərərlər qazları effektiv şəkildə ayıraq təkərə istifadə edir. Bu proseslər tullantı qazların emalını təmin edir və atmosferə buraxılıcaq zərərlər emissiyaların qarşısını alır".

M.Şahingöz əlavə edib ki, karbon qazının maye halına götürülərək təkərə istifadəsi, yəni "karbon tutma prosesi" ekoloji tərəzənin qorunmasında mühüm əhəmiyyət daşıyır: "Bu üsul sənaye obyektlərində karbon emissiyalarının uzunmüddətli saxlanması və ətraf mühitin mühafizəsi baxımından strateji əhəmiyyət kəsb edir. Biz bu texnologiya ilə karbon emissiyalarını azaltmaqla yanşı, hidrogen-sulfid və su buxarını da effektiv şəkildə ayıraq. Bu isə yalnız ətraf mühitin qorunması ilə möhdudlaşdır, həm də iqtisadi səmərəliliyin artırılmasına töhfə verir".

O həmçinin vurğulayıb ki, "Nobel Enerji" şirkəti goləcəkdə karbon tutma texnologiyalarının inkişafını dəstəkləmək və bu sahəyə dərəcədə çox investisiya yaratmaq niyyətindədir. "İqlim deyişikliyinin təsirlərini azaltmaq və "yaşıl enerji" həllərinə keçid etmək üçün innovativ texnologiyalara investisiya qoyuluşu prioritetlərimiz sırasındadır".

